

AZƏRBAYCAN YÜNGÜL SƏNAYESİNDƏ İNVESTİSİYA PROSESLƏRİNİN DÖVLƏT TƏNZİMLƏNMƏSİNİN ƏSAS İSTİQAMƏTLƏRİ

Samir ZEYNALOV

Azərbaycan Kooperasiya Universiteti, Bakı, Azərbaycan

Giriş

Müasir dövrdə, bazar iqtisadiyyatı münasibətləri şəraitində investisiya resursları uğrunda milli iqtisadiyyatın ayrı-ayrı sektorları arasında rəqabət mübarizəsi kəskinləşir. Bu əyani şəkildə ölkəmizin yüngül sənayesində də özünü göstərir. Azərbaycanın yüngül sənayesinə xas olan mühüm cəhət - təsərrüfat vəsaitlərinin sürətli dövriyyəsi, sahənin məhsullarına dəyişilməz tələbat, istehsalın dinamik surətdə genişlənməsi, avadanlığın və texnologiyaların operativ yenilənməsidir. Bütün bu amillər yüngül sənayesinə yatırılan investisiyaların yeni şəraitdə inkişaf etməsi üçün əsasdır. Həm də yüngül sənayenin digər sahələrlə qarşılıqlı əlaqəsi var, bu sahənin milli iqtisadiyyatın digər sahələrinin (kimya, dəri-ayaqqabı, maşınqayırma, müdafiə sənayesi, xəz sənayesi və s.) xammalına və materiallarına ehtiyacı var.

İnvestisiya siyasətində hər hansı bir modelin tətbiqinin səmərəliliyi müxtəlif makroiqtisadi kriteriyalardan asılıdır. Yuxarıda deyilənlərlə yanaşı tənzimlənmənin kifayət qədər təsirli olması bazar iqtisadiyyatı münasibətləri şəraitində investisiya bazarlarının formalaşmış və gözlənilən konyunkturasından da asılıdır. Böhran şəraitində, sosial-iqtisadi şəraitin qeyri sabit olduğu bir şəraitdə Keyns modelinin tətbiqi daha çox aktualıq qazanır. Ancaq istehsalın əlverişli inkişaf templərinə nail olunduqdan sonra, iqtisadi problemlər həll edildidən sonra monetarist (M.Fridman) modeldən istifadə edilməsi daha məqsədəuyğun olardı.

Qeyd etmək lazımdır ki, investisiyaların cəlb edilməsi, təsərrüfat subyektlərinin inkişafının səmərəliliyini yüksəldir, müxtəlif iqtisadi sahələrin cari və perspektiv fəaliyyətləri, təşkilati-iqtisadi strukturların, həmçinin milli iqtisadiyyatın səmərəliliyini də artırır. Belə bir şəraitdə investisiyaların rəşional istifadə edilməsi təlimatlarına və stimullaşdırılması alətlərinə əsasən investisiyaların həcmnin artması təsərrüfat subyektləri və bütün idarəetmə səviyyələrində dövlət orqanlarının qarşılıqlı əlaqələrinin məhsuldarlığını yüksəldir [11,12].

Zənnimizcə, bazar iqtisadiyyatı münasibətlərinin inkişaf etməsi şəraitində yüngül sənayedə investisiya proseslərinin stimullaşdırılması mexanizmlərinin hazırlanması sahənin fəaliyyət göstərməsinin səmərəliliyinin qısa və strateji müddətdə yüksəldilməsinin mühüm şərtlərindəndir. Bunlarla əlaqədar qeyd etmək lazımdır ki, yüngül sənayenin davamlı inkişaf etməsinə xidmət edən investisiya fəaliyyətinin stimullaşdırılmasına xidmət edən təşkilati-iqtisadi, normativ-hüquqi, maliyyə-kredit qərarlarının əsaslandırılması tələb olunur.

Yüngül sənayenin müasir inkişaf yolları

Tədqiqatımız göstərdi ki, yüngül sənaye məhsullarının həcmnin yüksəlməsi üçün qəbul edilən Azərbaycan hökumətinin qərarları sahənin və daxili bazarın müdafiəsinə xidmət edir. Belə tədbirlər qismində kredit orqanlarından alınmış kreditlərin faiz dərəcələrinin subsidiyalaşdırılması, Azərbaycanda analoqları olmayan texnoloji avadanlıqlara görə gömrük töycülərinin faiz dərəcələrinin sifira endirilməsi hesab edilə bilər. Deyilənlərlə yanaşı Azərbaycan ərazisinə əmtəələrin gətirilməsi və daşınması məsələləri ilə bağlı respublikada icraedici orqanların

fəaliyyətini uzlaşdıran idarələrarası işçi qrupunun yaradılması da məqsədəuyğun olardı.

Digər tərəfdən ölkəmizdə yüngül sənayenin yenidən canlanmasına xidmət edən müəyyən tədbirlərin də həyata keçirilməsi məqsədəuyğun olardı. Həmin tədbirlər bilavasitə hökumət proqramlarına daxil edilməlidir. Onlar içərisində aşağıdakıları xüsusi ilə qeyd etmək lazımdır: heç də o qədər vəziyyətin yaxşı olmadığı xam mal bazasının inkişaf etdirilməsi; keyfiyyətsiz, insan sağlamlığına zərərli olan məhsulların ölkəyə gətirilməsinin qarşısının alınması; ancaq yüngül sənaye sahəsində fəaliyyət göstərən kadrların hazırlanması, ixracın stimullaşdırılması və s.

Qeyd edək ki, tekstil-toxuculuq, gön-dəri-ayaqqabı sahəsində fəaliyyət göstərən şirkətlər hökumətin adekvat sənaye siyasəti qərarlarını qəbul edəcəklərinə ümid bəsləyirlər. Buraya aşağıdakılar daxil edilməsi məqsədə uyğundur: üç il ərzində yüngül sənaye müəssisələrinin əmlak vergisindən azad edilməsi, avadanlıq və xam malın idxalı üçün gömrük vergisinin ləğvinin saxlanması, ƏDV-nin qaytarılmasının sürətləndirilməsi, qərb ölkələrindəki kreditlərdən istifadə edilməsi imkanlarının yaxşılaşdırılması, gömrükdə nizam intizamın yaradılması [13,14].

Onların istəklərinin nə qədər nəzərə alınmasını gələcək göstərəcəkdir. Eyni zamanda dissertant praktiki tövsiyələrin verilməsini də zəruri hesab edir. Son illərdə kredit təşkilatlarındakı yüksək faizlərlə kreditlərin verilməsi yüngül sənaye müəssisələrinin lazım olan həcmə kreditlərdən istifadə etməsinə imkan vermir. Bizim tərəfimizdən kreditlər üzrə faizlərin ödənilməsi sxemi təqdim edilmişdir. Kreditlər müəssisələrin texniki yenilənməsi üçün ayrılmışdır, belə bir dövlət dəstəyi səmərəli dövlət tədbiri kimi xüsusi olaraq qeyd edilməlidir (bax şəkil 1.).

Eyni zamanda hesab edirik ki, fond bazarının inkişafı, yüngül sənaye agentlərinin fəal iştirakı tədbirləri kifayət səmərəli tədbirləri hesab edilə bilər:

-dövlət və korporativ qiymətli kağızlar bazarının inkişaf etdirilməsi üçün şəraitin yaradılması;


-yüngül sənayeyə aid fond bazarı alətlərinə inamın yüksəldilməsi;

- sahə müəssisələrinin fond alətlərinin mübadiləli informasiya

təminatı;

- korporativ idarəetmənin səviyyəsinin yüksəlməsi və yüngül sənaye müəssisələrinin informasiya şəffaflığı.

Bütün bunlar yüngül sənayedə investisiya prosesinin stimullaşdırılmasını təmin edir.




Şəkil 1. Yüngül sənayenin inkişafının stimullaşdırılmasının əsas tədbirləri. (Mənbə: müəllif tərəfindən tərtib edilib.)

İnvestisiya prosesinin dövlət stimullaşdırılmasında əhmiyyətli rol İnkişaf Fondlarının yaradılması və onların istifadəsi oynaya bilər (bax şəkil 2.).

İstiqamətlər içərisində aşağıdakıları qeyd etmək olar:

- *Dövlət müəssisələrinin yaradılması və onların nizamnamə fondunun böyüməsi;*
- *Yüngül sənaye müəssisələrinin sahmlərinin dövlət tərəfindən əldə edilməsi;*
- *Sahənin kiçik sahibkarlıq subyektlərinə dövlət dəstəyinin göstərilməsi;*
- *İnvestisiya fəaliyyətinə subsidiyaların verilməsi;*
- *Sahə müəssisələrinin istehsal xərclərinin, kreditlərdən istifadə edilməsi müqabilində faizlərin ödənilməsi;*

- *Sərgi-yarmarka və innovasiya fəaliyyətlərinin reallaşdırılması tədbirlərinin təşkili.*



Şəkil 2. İnkişaf Fondun potensialının istifadəsi istiqamətləri

Mənbə: Müəllif tərəfindən tərtib edilib

Hesab edirik ki, investisiya fəaliyyətinin stimullaşdırılması ilə bağlı respublika səviyyəsində bir sıra vəzifələrin həll edilməsi üçün aşağıdakı tədbirlər kompleksinin həyata keçirilməsi tələb olunur:

- *bütün sahibkarlıq subyektləri üçün müasir bazar tələblərinə cavab verən vahid terminoloji aparatın yaradılması;*
- *regionlar səviyyəsində qanunvericilikdə dəyişikliklərin edilməsinə məhdudiyyətlərin tətbiqi, hüquq pozuntuları və qanunsuzluqlarının qarşısının alınması;*
- *regional idarəetmə orqanları ilə qarşılıqlı əlaqələrin müəyyənləşdirilməsi;*
- *əlverişli investisiya mühitinin yaradılması, bütünlükdə ölkənin pozitiv simasının formalaşdırılması;*
- *regional hakimiyyət orqanları ilə yerli özünü idarəetmə orqanları arasında qarşılıqlı əlaqələrin şərtlərinin formalaşdırılması;*
- *bank sisteminin dəstəklənməsi; ölkə ərazisində inteqrasiya proseslərinin inkişafı;*

- *investisiyalar sahəsində ixtisaslaşdırılmış fondların formalaşdırılması, onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi.*

Sahə səviyyəsində investisiya fəaliyyətinin tənzimlənməsi, stimullaşdırılması və inkişafı tədbirləri bu vəzifələrin həllinə istiqamətlənməlidir: yerli idarəetmə orqanları ilə səmərəli əməkdaşlıq üsullarının seçilməsi; investisiya fəaliyyətinin bütün iştirakçılarının fəaliyyətinin konkretləşdirilməsi; müəssisələrin hazırlanması-investisiya fəaliyyəti obyektlərinin investisiya prosesində iştirakı; investisiya fəallığının artması üçün şəraitin yaradılması; sahədə əlverişli investisiya mühitinin yaradılması; yüngül sənaye müəssisələrinin rəqabət potensialının yüksəldilməsi [5,6,7].

Yüngül sənaye müəssisələrində investisiya fəallığının stimullaşdırılmasına xidmət edən idarəetmə qərarlarının məhsuldarlığının yüksəldilməsi üçün sistemli yanaşmanın tətbiq edilməsi tələb olunur, burada sürətlə dəyişən xarici mühit şəraitində investisiya prosesinin ayrı-ayrı subyektlərinin qarşılıqlı əlaqələrinin bütün məcmusu nəzərə alınmalı, strateji istiqamətlənmiş tədbirlər kompleksi formalaşdırılmalı, investisiya fəaliyyətinin idarəetmə mexanizmlərinin fəaliyyətinin rasionallaşdırılması, investisiyalarının həcmının artması təmin olunmalı, ölkədə yüngül sənaye sahəsinin investisiya potensialı mütləq dərəcədə istifadə edilməlidir.

Yüngül sənayedə müxtəlif sosial-iqtisadi inkişaf ssenarilərinin formalaşdırılması prosesi üçün hansı resursların qıt olması da müəyyənləşdirilməlidir. Bu tədbir idarəetmə qərarlarının qəbul edilərək əlavə resursların cəlb edilməsinə məqsədyönlü şəkildə xidmət edər. Bu resurslar sahənin fəaliyyətinin strateji mərhələdə rasionallaşmasına, xarici mühitdə neqativ və pozitiv dəyişikliklərin nəzərə alınmasına zəmin yaradır.

İnvestisiya fəaliyyətinin stimullaşdırılması mexanizminin səmərəliləşdirilməsi üçün dövlətin və sahənin məhdud investisiya resurslarının yüngül sənayenin yarım sahələrində təmərküzləşməsi tələb olunur. Yüngül sənayenin həmin yarım sahələrinin əhəmiyyətli ölçülərdə sosial-iqtisadi potensialı vardır və bu sahələr sistem yaradan yarım sahələr hesab olunur. Göstərilən sahə prioritetlərinin seçilməsi Azərbaycan Respublikasının kompleks sosial-iqtisadi inkişaf proqramına əsasən həyata keçirilir. Bütün səviyyələrdəki büdcələrdən investisiya resurslarının konkret sahənin inkişaf etdirilməsi üçün cəlb edilməsi iki əsas amildən

asıdır: sahənin davamlı inkişafından dövlətin cari və perspektiv sosial-iqtisadi inkişafının asılılığı; sahənin investisiya resurslarına ümumi tələbatı, sahə proqramlarının maliyyələşdirilməsi prosesinin dövlət büdcəsinin nisbi yükünə çevrilməsi.

Vəsaitlərinin çatışmaması zamanı konkret sahənin investisiya layihələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi qeyri məqsədəuyğun hesab edilə bilər, çünki bütün bunların nəticəsində ölkənin əsas sosial-iqtisadi vəzifələrinin həll edilməsi qeyri mümkündür. Cari və perspektiv vəzifələrin həllinə təsirli investisiya prosesi mexanizmlərinin formalaşdırılması bütünlükdə investisiya prosesinin stimullaşdırılmasına, sahəyə strateji mərhələdə investisiya resurslarının cəlb edilməsi və bölgüsünə əsasən sosial-iqtisadi inkişafa əlverişli şəraitin yaradılmasına xidmət edir. Bütün bunlar isə investisiyanın həcmi, milli iqtisadiyyatın iqtisadi və sosial inkişafı səviyyəsi arasında qarşılıqlı əlaqənin mövcudluğunu şərtləndirir [8,9].

İnvestisiya fəaliyyətinin əsas meyarları qismində aşağıdakıların nəzərdən keçirilməsi məqsədəuyğun olardı: əhalinin real pul gəlirlərinin dinamikası; orta əmək haqlarının səviyyəsi; ölkə iqtisadiyyatında əmək məhsuldarlığı səviyyəsi.

Qiymətləndirmənin obyektivliyinin təmin edilməsi üçün göstəricilərin həcminə təsir göstərən, lakin investisiya həcmələrinin dəyişilməsi ilə heç bir əlaqəsi olmayan xarici mühit amillərinin təsiri azaldılmalıdır. İnvestisiya fəaliyyətinin stimullaşdırılması mexanizmlərinin formalaşması prosesində məqsədli konkret göstəricilərin seçilməsi sahə kompleksinin ümumi sosial-iqtisadi inkişaf istiqamətləri ilə müəyyən edilir [10].

Göstərilən məqsədli hədəf və istiqamətlər aşağıdakı kimi formalaşdırıla bilər: bütün mülkiyyət formaları üzrə müxtəlif iqtisadi sahələrin təsərrüfat subyektlərinin investisiyalarının həcmində artması; yüngül sənayenin prioritet sahələrinə (sistem yaradan) investisiya qoyuluşlarının artması; xarici investorların vəsaitlərinin cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması; innovasiyalı məhsullar istehsal edən sahə kompleksinin strukturuna daxil olan strukturlardan investisiyaların cəlb edilməsinin artırılması. İnvestisiya fəaliyyətinin stimullaşdırılmasında perspektiv istiqamət üstün innovasiya layihələrinin reallaşdırılmasıdır. Bunun üçün adətən əhəmiyyətli ölçüdə investisiya resursları tələb olunur.

Səmərəlik baxımında üstün olan investisiya layihəsinin reallaşdırılmasında əldə edilən sosial-iqtisadi nəticələrdən və bütünlükdə onun sahə üçün əhəmiyyətindən asılı olaraq cəlb edilən vəsaitlərin həcmi, mənfəət və rentabelliyin proqnozlaşdırılan göstəriciləri və s. nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, investisiya layihələri bütün səviyyədə dövlət büdcəsindən və qeyri dövlət büdcəsindən cəlb edilmiş vəsaitlər hesabına formalaşdırıla bilər, lakin əsasən həmin vəsaitlər dövlət büdcəsi vəsaitləridir. Prioritet investisiya layihəsinin fərqli xüsusiyyəti xüsusi idarəetmə sisteminin mövcudluğudur. Həmin idarəetmə sistemi onun reallaşdırılmasını, investisiya resurslarının cəlb edilməsi qaydaları, müddətləri və bölgüsünə nəzarət edir.

Nəhayət, investisiya fəaliyyəti prosesində investisiya fəaliyyətinin stimullaşdırılması üçün şəraitlər məcmusunun formalaşması tələb olunur. Həmin şəraitdə cari və perspektiv sosial-iqtisadi inkişaf problemlərini özəl və institusional investorların vəsaitlərinin cəlb edilməsi ilə mümkündür.

Burada normativ-hüquqi təminat aşağıdakı kimi olmalıdır:

- adekvat- xarici mühitdə sosial-iqtisadi proseslərə uyğun olmalıdır;
- sistemli - respublika və regional səviyyələrdə normativ-hüquqi aktlar investisiya subyektləri arasında bütün məcmu qarşılıqlı əlaqələri reqlamentləşdirməlidir;
- şəffaf - investisiya fəaliyyətini reqlamentləşdirən qanunvericilik aktları hər kəs üçün əl çatan olmalıdır, bunun üçün isə internetdə ixtisaslaşdırılmış normativ-hüquqi portal yaradılmalıdır;
- ziddiyyətli olmamalıdır - qəbul edilmiş normativ-hüquqi qərarlar, qanunlar Azərbaycan Respublikasının Mülki, Vergi, Gömrük, Torpaq, Su qanunlarına və Konstitusiyasına zidd olmamalıdır; sabit-investisiya fəaliyyətinin problemini reqlamentləşdirən qanunvericilik regional və milli xalq təsərrüfatı komplekslərinin tələblərinə uyğun tənzimlənməlidir, ancaq belə dəyişikliklər tədricən, əvvəllər investorlar üçün verilmiş güzəştlərin saxlanması ilə baş verməlidir. Rəşional normativ-hüquqi bazanın formalaşdırılması üçün investisiya fəaliyyətinin stimullaşdırılması mexanizminin müəyyən struktur elementi olmalıdır. Həmin struktur elementi vasitəsi ilə milli qanunvericilikdə monitoring həyata keçirilir, investisiya qoyuluşlarının rəşionallığının təmin edilməsi üçün tövsiyələr hazırlanır.

Eyni zamanda, fəal investisiya siyasətinin həyata keçirilməsi üçün qeyri ordinar (qeyri adi) tədbirlərin həyata keçirilməsi tələb olunur. Həmin tərkiblərinə dövlət investisiyaları, kredit, vergi siyasəti, büdcədən kənar vəsaitlərdən maliyyələşdirmə tədbirlər daxildir.

Nəticə

Yüngül sənayeyə dövlət investisiyası qoyuluşları siyasəti səmərəli dövlət xərcləri siyasətinin formalaşdırılmasına xidmət etməlidir və onun səviyyəsi ÜDM-dəki müəyyən çəkisindən aşağı olmamalıdır. Büdcə vəsaitlərinin xərclənməsinin səmərəliliyinin yüksəldilməsi tədbirlərinə aşağıdakıları aid etmək olar:

- *Ümummilli xarakter daşıyan və dövlətin makroiqtisadi göstəricilərinə təsir göstərən investisiya layihələrinə sərf edilən vəsaitlərin geriyyə qaytarılmaması şərti ilə yatırılması;*
- *İnvestisiya layihələrinin reallaşdırılması praktikasının genişləndirilməsi üçün büdcə vəsaitlərinin müsabiqələr yolu ilə yerləşdirilməsi.*
- *Belə olan təqdirdə dövlət və cəlb edilən investisiyalar bərabər əsaslarla ayrılır;*
- *Büdcədən kənar investisiyaların cəlb edilməsi və istifadə mexanizmlərinin formalaşdırılması üçün yüngül sənayedə Milli İnvestisiya və İnkişaf Fondu yaradılmalıdır. Həmin fondun vəsaitlərindən geriyyə qaytarılması şərti ilə investisiya vəsaitləri kimi istifadə edilə bilər;*
- *Əsas fondların təkrar istehsalına kapital qoyuluşlarının xroniki qıtlığı şəraitində, bu prosesin maliyyələşdirilməsi sürətləndirilmiş amortizasiya, amortizasiya ödənişlərinin sürətli köçürülməsi hesabına həyata keçilir. Belə bir tədbir isə öz növbəsində köhnə avadanlığın siyahıdan silinməsi və yenisi ilə əvəz edilməsi, innovasiyalara kapital qoyuluşlarını stimullaşdırır.*

Ədəbiyyat

- Федорова, Н.Н. *Организационная структура управления предприятием: Учебное пособие.* - М.: ТК Велби, 2013. – 256 с.
- Семенов, Г.В. *Исследование и оценка организационной эффективности систем управления: Учебное пособие.* - Казань: Изд-во Казанского ун-та, 2014. – 184 с.
- Харин Ю.С., Жук Е.Е. *Математическая и прикладная статистика: учеб. пособие /* -Мн.: БГУ, 2005.-279 с.
- Середенко, П. В. *Методы математической статистики в психолого педагогических исследованиях: учеб. пособ.* / П. В. Середенко, А. В. Должикова.– 2-е изд., испр. и доп. – Южно-Сахалинск: СахГУ, 2009. – 52 с.
- Подшиваленко, Г.П. *Инвестиции: учебник/под ред.* -М.: Кнорус, 2009. -496 с.
- Ермошина, Т. В. *Проблемы государственного регулирования инвестиционной деятельности /Т. В. Ермошина//Российское предпринимательство.* -2010. -№12 Вып. 2 (174). -С. 17 -23.
- Юзвович Л. И. *Государственное регулирование инвестиционной деятельности в России/Л. И. Юзвович//Фундаментальные исследования.* -2008. -№2. -С.101.
- Государственное регулирование инвестиционной деятельности -Электрон дан. -Режим доступа: <http://www.galaktika.ru/suip/gosudarstvennoe-regulirovanie-investicionnoj-deyatelnosti.html>
- Hüseynov T.H. *Azərbaycanda bazar sisteminin iqtisadi problemləri : monoqrafiya / ; elmi red. Ş. M. Muradov.* - Bakı : Elm, 2004. - 228 s.
- Kərimova T.İ.*Iqtisadiyyatın investisiya potensialı : formalaşması və istifadə mexanizmləri: monoqrafiya / T. İ. Kərimova ; elmi red. A. F. Musayev.* - Bakı : İqtisad Universiteti nəşriyyatı, 2008. - 224 s.
- Мирошникова Т.К., Кибус Е.С. *Разработка финансового механизма обеспечения функционирования предприятий швейной промышленности* <https://cyberleninka.ru/article/n/razrabotka-finansovogo-mexanizma-obespecheniya-funksionirovaniya-predpriyatij-shveynoy-promyshlennosti> - журнал “АЗИМУТ НАУЧНЫХ ИССЛЕДОВАНИЙ: ЭКОНОМИКА И УПРАВЛЕНИЕ», 2017. Т. 6. № 3(20).
- Бузырев В.В., Мартынов В.Ф. *Воспроизводственная стратегия конкурентоспособного развития предприятия легкой промышленности // Проблемы современной экономики.* 2011. - № 3(39).
- Тюкавкин Н.М. *К проблеме повышения инвестиционной привлекательности российской легкой промышленности.* Проблемы современной экономики, N 2 (26), 2008.
- Безлепкина Н.В. *Иностранные инвестиции в стратегии развития российской легкой промышленности.* Вестник СамГУ, 2012, № 1(92),с.19-24.

SUMMARY

State regulation of investment processes in light industry

Samir Zeynalov

Azerbaijan University of Cooperation, Baku, Azerbaijan

In recent years the main share of investments in economy were sent to the oil and gas sector and also to infrastructure projects. In spite of the fact that development of infrastructure positively influenced increase in production and the standard of living in the country, it is necessary to strengthen coordination of investments in light industry and activity of the industries consuming products of light industry. In this context growth of investment activity in light industry, formation of the necessary environment for growth of investments in this industry, effective use of the internal and foreign investments involved in this industry of not oil sector, stimulation of investments in light industry from the state play an important role.

In article assessment of organizational structures of management in light industry is carried out. Here special attention was paid to such questions as functional structure of management of the enterprises, criteria for evaluation of system effectiveness of management, assessment of efficiency of organizational structures, etc. In article tendencies of development of light industry of the republic were also analysed. At the end of article the author reflected scientific conclusions on the studied subject.

Keywords: Light industry, management, organizational structures, efficiency, assessment.

РЕЗЮМЕ

Государственное регулирование инвестиционных процессов в легкой промышленности

Самир Зейналов
Азербайджанский Университет Кооперации,
Баку, Азербайджан

В последние годы основная доля инвестиций в экономике была направлена в нефтегазовый сектор, а также в инфраструктурные проекты. Несмотря на то, что развитие инфраструктуры положительно повлияло на рост производства и уровень жизни в стране, необходимо усилить координацию инвестиций в легкой промышленности и деятельность отраслей, потребляющих продукты легкой промышленности. В этом контексте рост инвестиционной активности в легкой промышленности, формирование необходимой среды для роста инвестиций в данной отрасли, эффективное использование внутренних и зарубежных инвестиций, привлеченных в данную отрасль не нефтяного сектора, а также стимулирование инвестиций в легкой промышленности со стороны государства играют важную роль.

В статье проводится оценка организационных структур управления в легкой промышленности. Здесь было уделено особое внимание таким вопросам, как функциональная структура управления предприятий, критериям оценки эффективности системы управления, оценке эффективности организационных структур и т.д. В статье также были проанализированы тенденции развития легкой промышленности республики. В конце статьи автором отражены научные выводы по исследуемой теме.

Ключевые слова: Легкая промышленность, управление, организационные структуры, эффективность, оценка.